

RÖVŞƏN HƏTƏMOV

*BDU-nun Avropa və Amerika ölkələrinin
yeni və müasir tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
E-mail:rovshanhatamov@gmail.com*

BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İLLƏRINDƏ SSRİ-DƏ HƏRBİ- VƏTƏNPƏRVƏRLİK TƏBLİĞATI

Acar sözlər: SSRİ, Almaniya, hərbi-vətənpərvərlik təbiyəsi, xüsusi təbliğat orqanları, hərbisiyasi təbliğat

Ключевые слова: СССР, Германия, военно-патриотическое воспитание, органы специальной пропаганды, военно-политическая пропаганда

Key words: USSR, Germany, the military - patriotic education, special propaganda agencies, the military and political propaganda

Birinci dünya müharibəsi başa çatdıqdan sonra xalqları onun dəhşətlərini yaşamış Avropa ölkələrinin hökumətləri belə bir qəti fikrə gəlməmişdilər ki, müharibə dövründə təbliğat heç də hərbi texnikadan az gücə malik deyildir. Buna görə də Avropa dövlətləri tarixi dəyərlər baxımından elə də böyük dövr olmayan iki dünya müharibəsinin arasındaki vaxtdan təbliğat xidmətinin təkmilləşdirilməsi və onun fəaliyyətinin səmərəliyini artırmaq üçün fəal istifadə etdilər.

Təbliğat həm ölkə daxilində, həm də ehtimal olunan düşmənin işğal olunmuş ərazilərdə milyonlarla insanın şüurlarına və əhval-ruhiyyələrinə təsir göstərilməsi-nin mühüm elementi kimi tanınmışdır.

Birinci dünya müharibəsi demək olar ki, milyonlarla insana təsir göstərilməsi-nin forma və metodlarının bütün atributları, on minlərlə mütəxəssislərin çalışdığı mürəkkəb struktur aparati ilə birlikdə hərbi təbliğatın yaranması dövrü olmuşdur.

XX əsrin 20-30-cu illərində dünyanın inkişaf etmiş ölkələrində təbliğat aparatını mükəmmələşdirilməsi, hərbi qulluqçuların və hərbi əməliyyatlara müxtəlif səviyyədə cəlb olunmuş və yaxud onun təsiri altında olan dinc əhalinin psixologiyasına fəal təsir göstərilməsinə imkan verən çoxlu sayda texniki, ideoloji və digər imkanlar meydana çıxmışdır. Birinci dünya müharibəsində məglub olmuş və revanşə səy göstərən Almaniya ilk olaraq yeni müharibəyə hazırlaşmağa başlamışdı. Bu hazırlığın mühüm tərkib hissələrindən biri də ölkədə və silahlı qüvvələrdə təbliğat işinin aparılmasının genişləndirilməsi olmuşdur.

Tarix elmində vətənpərvərlik problemlərinə maraq həmişə böyük olmuşdur. Bəşəriyyət yeni nəsilləri diqqətdə saxlayaraq, həmişə öz keçmişini dərk etməyə və gələcəyini müəyyən etməyə cəhd etmişdir. Vətənpərvərlik şüurunun formallaşmasının aktuallığı daha çox millətin və dövlətin inkişafının dönüş anlarında güclənir.

SSRİ-də hərbi-vətənpərvərlik təbiyəsinin nəzəri əsasları hələ XX əsrin 20-ci illərində hazırlanmışdı. Onlar həmin dövrdə mövcud olan beynəlxalq vəziyyətə, daxili və xarici əksinqilaba qarşı mübarizənin zərurətinə, dövlətin hərbi strategiya-sına, hərbi quruculuq və konkret sinfi yanaşmalara, dünya inqilabı ideyasına sadıqliyə əsaslanırdı. Müharibədən əvvəlki beşilliklərdə təbiyənin baza əsaslarına qismən dəyişikliklər edilmiş, onların ətraf dünya ilə əməkdaşlığın inkarına, dünyada baş verən hadisələrin subyektiv şərhinə yönəlmış ideoloji çalarları gücləndirilmiş, "düşmən obrazının" yaradılması, xüsusi sovet vətənpərvərliyi ideyasını əsaslandırmışdı. Bu isə müharibə ərəfəsindəki illərdə ictimai şüurun

hərbiləşdirməsi haqqında fikir yürütməyə əsas verir.(1,136) 1941-ci ilin mayında qəzetlərin səhifələrində hərbi təbliğatın geniş təbliğatının aparılması, Siyasi təbliğat üzrə siyasi idarə tərəfindən Qırmızı Orduya mühazirələrin oxunması üçün ən yaxşı hərbi təbliğatçıların göndərilməsi, hərbi kitabxanaların təşkilinin zərurəti haqqında ÜK(b) P MK-nin qətnaməsinin layihəsi hazırlandı. Ali Partiya məktəbinin, ÜK(b) P MK-nin nəzdindəki partiya təşkilatçılarının Ali məktəbinin və Lenin kurslarının tədris planla-rına ümumi miqdarı 120 saat olmaqla hərbi iş fənninin daxil edilməsi haqqında qərar qəbul edilmişdi.(2)

Eyni zamanda sənədlərin öyrənilməsi bu dövrdə mərkəzdən həm yerli hakimiy-yət qurumlarını, həm də geniş əhali kütləsini çəsdiran son dərəcə ziddiyətli tövsiyə-ləringöndərilməsini deməyə əsas verir. Müharibə ərəfəsindəki illərdə buraxılmış Qır-mızı Ordunun gücü barəsində təsəvvürlərin həddən artıq şişirdilməsi, rəqibin qüvvələrinin və onun arxasında duran cəmiyyətin mənəvi-siyasi sabitliyinin lazımı qədər qiymətləndirməməsi əhalinin ictimai şüurunun deformasiya edirdi.

Bu nizamsızlıq Almaniya ilə imzalanmış Dostluq haqqında məlum müqavilə ilə daha da mürəkkəbləşdi. Müqavilə siyasi konyunktura baxışlarının indiyə kimi faşizmə, onun ideologiyasına verdiyi prinsipial qiyməti inkar etmiş oldu. Bununla birlikdə, bütün millətlərin və xalqların nümayəndələrində, sosial qruplarda vahid Vətən-Sovet İttifaqı çərçivəsində vətənpərvərlik, əhəminin beynəlmiləlçilik hissələri-nin formalasdırılmasına yönəldilmiş fəal mənəvi-ideoloji və kütləvi-müdafiqə işləri-nin aparılması əhəmiyyətli nəticələr verməyə bilməzdi. Bundan başqa, məhz bu gün-dəlik tərbiyəvi fəaliyyət, onunla yanaşı repressiya praktikası və "sosializmin quruculuğunda sovet xalqının əmək müvəffəqiyyətləri" haqqında əhalinin gündəlik informasiya ilə məlumatlandırılmasının insanlarda əllərində silahla hərbi təhlükə və ya düşmənin hücumu olacağı halda sosializmin nailiyyətlərinin müdafiəsinə qalxmağa hazır olmaq hissələri formalaşdırıldı.(3,9)

Yerlərdə vətənpərvəliyin gücləndirilməsi üzrə aparılan işdə yalnız mərkəzin göstərişlərini deyil, həm də tarixi regional, milli xüsusiyyət, ailə-məişət adətləri və ənənələri də nəzərə almamağa çalışırdılar. Gənclər üçün diyarın tarixi üzrə yiğincaq-lar keçirilir, doğma yerlərin gözəlliyi, rus və yerli xalqların birlikdə müdaxiləçilərə qarşı mübarizəsinin tarixi barəsində məruzələr və səhbətlər aparılırdı, ənənəvi xalq yarışları, güc və çeviklik üzrə yarışlar bərpa olunurdu. Məsələn, həmişə yaşlı insanlara və onların fikirlərinə hörmətin, ağsaqqallar ilə məsləhətləşmə ənənəsinin mövcud olduğu Şimali Qafqazda onları əhali ilə kütləvi işə cəlb edirdilər. Ağsaqqal-lar kütləvi mitinqlərdə və yiğincaqlarda çıxış edirdilər, dağlıq və düzənlik rayonları-nın sakinləri ilə görüşürdülər. Onlar bütün region üzrə keçirilən izdihamlı yiğincaq-larda Vətənin keşiyində durmağın zərurəti barəsində nəsihətlər verməklə vətənpər-vərlik hərəkətinin inkişafında böyük rol oynadılar.

Beləliklə, müharibə ərəfəsində hərbi-vətənpərvərlik tərbiyəsi, bütün təhriflərə və səhv'lərə baxmayaraq, xalqda vətənpərvərlik yüksəlişi üçün zəmin yaradırdı ki, bu da 1941-1945-ci illərdə sovet adamlarının dövlətin suverenliyinin müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlığın və cəsarətinin mühüm mənbələrindən biri olmuşdur.

Müharibə hərbi-vətənpərvərlik tərbiyəsinin məzmununu, istiqamətlərini, formalarını və vasitələrini yeni üsulda dürüst müəyyənləşdirməyi və ümumiləşdir-məyə vadər etdi. 1941-ci ilin iyulun əvvəllərində ÜK(b) P MK-nin Təbliğat və təş-viqat İdarəsinin dərc etdiyi tövsiyələrində faşizmin, SSRİ-ə qarşı müharibədə onun məqsədlərinin ifşası, cəbhələrdə sovet döyüşülərinin, arxada əmək qabaqcıllarının fədakarlığını, Sovet İttifaqı xalqlarının birliyini vəsf etmək üçün mühazirələr, məruzələr və səhbətlərin təşkil olunmasının vacibliyi qeyd olunurdu. Təbliğat və təş-viqat İdarəsi sovet xalqının qəhrəman keçmişə barəsində mühazirə

və səhbətlərin, həmçinin sovet insanların Böyük Vətən müharibəsində vəzifələrini izah edən səhbətlər silsiləsinin təşkil edilməsini tələb edirdi.(4,87)

Dövlət və ictimai təşkilatların ən mühüm vəzifəsi Böyük Vətən Müharibəsinin azadlıq və ədalətli xarakterini, sosialist Vətənin müdafiəsinin məqsədlərini hərtərəfli əsaslandırmaq və izah etmək idi. Vətənpərvərlik şüurunun formallaşmasının və möhkəmləndirilməsinin bu istiqaməti faşizmin darmadağın edilməsi və Vətənin azad olunması üçün aparılan bütün işlərin möhkəm təməlini təşkil etmişdir.

Artıq dövlət xadimlərinin ilk çıxışlarında Almanıyanın SSRİ-yə hücumu xain addım kimi xarakterizə edilmişdi, müharibə Vətən, ümumxalq, böyük adlandırılmışdı. Bu ənənəvi xarakteristikalar xalqın əksəriyyətinin hissələrini və əhval-ruhiyyələ-rini, onun əxlaqlı dəyərlərini, xalq psixologiyasının xüsusiyyətlərini və hərbi keçmiş-i-ni əks etdirirdi. Yadelli işgalçılara qarşı müharibənin ədalətliliyi xalqın gücünü dəfələrlə artırır, kütləvi qəhrəmanlığı doğururdu. İngilis müxbiri kimi bütün müharibə dövründə sovet insanlarını müşahidə etmiş A.Verz yazırkı ki, "məni heç vaxt belə bir hiss tərk etmir-di ki, bu əsl xalq müharibəsidir".

Cəmiyyətin mənəvi potensialı hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərkidilirdi. Məzmun nöqtəyi-nəzərdən müharibə illərində onun əsas istiqamətləri aşağıdakılardır idilər:

- Sovet İttifaqının müharibəsinin ədalətinə inamın tərbiyəsi (sosializm Vətənin müdafiəsi, müharibədə Sovet İttifaqının xarakterinin və məqsədlərinin ədalətliliyi barəsində Lenin ideyalarının izahı);
- sovet sosialist quruluşununüstünlüklerinin təbliği (istismarın aradan qaldırılması, Kommunist partiyasının rəhbər rolü, SSRİ-nin iqtisadi və müdafiə qüdrətinin artması, milli respublikaların inkişafı və s.);
- döyüş və inqilabi ənənələr əsasında tərbiyə (xalqının tarixi, tarixi qəhrəmanlar, sərkərdələr, tarixi hərbi ənənələr, ordenlərin təsis edilməsi, sovet dövrünün hərbi ənənələri, SSRİ-in xalqlarının mədəni-tarixi ənənələri və s.);
- sovet hərbiçilərinin cəbhədə fədakarlıqlarının, düşmən arxasında qəhrəman mübarizə (döyüslərdə mətinlik, şücaət, igidlik, kütləvi qəhrəmanlıq və s.)
- gənclərin hərbi-fiziki prosesdə, cəbhəyə ümumxalq yardımı gedişində, kütləvi hərbi səfərbərliklərdə, təxliyə olunanlarla işin gedişində tərbiyəsi;
- i) faşizmin ideologiyasının və siyasetinin ifşası (faşizmin ideologiyasının və əxla-qının mürtəcəliyi, dünya hökmranlığına cəhd, irqi üstünlük siyasetləri, faşist işgal rejiminin vəhşilikləri, dünya mədəniyyətinin itkiləri, alman xalqına və faşist ordu-suna münasibətlərin fərqliliyi və s.)

Eyni zamanda, bəzi tədqiqatçılar tamamilə haqlı olaraq qeyd edirlər ki, müharibə-nin başlangıç dövründə ideoloji işin zərərinə olaraq hərbi-təşkilatlılıq işində müəyyən çatışmamazlıq müşahidə olunurdu ki, bu da müharibə ərefəsindəki ideoloji stereotip-lərin böhranı ilə bağlı idi.(5,6) Belə ki, müharibə ərefəsində ölkənin hərbi gücü, Qırmızı Ordunun döyüş potensialı mütləqləşdirilirdi, "düşmənin zəifliyi" haqqında təsəvvür formalasdırılırdı və iddia edilirdi ki, istənilən düşmən dərhal, həm də "az qanla" və onun öz ərazisində məhv ediləcəkdir.(3,97-98) Düşmən ordularının ölkənin içərilərinə doğru xeyli irəlilədikləri dövrə bu təbliğat şüarləri nəinki özünü doğrultmurdu, əksinə ictimai rəydə ciddi neqativ dəyişiliklərə yol açırdı.

Müharibənin başlangıç dövrünün reallığıları bütün ideoloji və tərbiyəvi işi sərt sınaya qarşısında qoydu. Bu vəziyyəti 1945-ci il mayında İ.V.Stalin sovet sərkərdə-lərinin şərəfinə Kremlə təşkil olunan qəbulda səmimi etiraf etdi: "Bizim hökumə-timizin bir çox səhvi olub, bizim 1941-1942-ci illərdə ordumuzun geri çəkilərək bizə doğma olan kəndləri və şəhərləri

tərk etdiyi, ... ona görə tərk edirdi ki, başqa çıxış yolu yox idi, ümidsiz vəziyyət anlarımız var idi." Amma bu qalibin etirafları idı, lakin 1941-ci ilin yayında və payızında vəziyyətə başqa qiymət verilirdi. Mühəribə ərefəsindəki yanlış stereotiplərə əsaslanaraq, mühəribənin birinci ayında Sovet Məlumat Bürosu praktik olaraq gündəlik sovet tərəfinə əsir düşən və ya əllərində silahla alman, fin, rumın hərbi qulluqçularının keçmələri barəsində məlumatlar verir, eyni zamanda öz itkilərini az ölçüdə bildirirdi.

Lakin tədricən hərbi-vətənpərvərlik təbiyəsi tarixi şəraitə adekvat məzmun və müvafiq formalar əldə edirdi. Çoxsaylı faktlar və sənədlər, müasirlərin bununla bağlı fikirləri, o dövrün müxtəlif hərbi-siyasi birliklərinə və müxtəlif dünyagörüşü aləminə aid olan analitiklərin gəldikləri qənaətlər və qiymətləndirilmələr təsdiq edirlər ki, sovet xalqının şüurunda və davranışında istər işgalçılara qarşı mübarizədə birlik və mütəşəkkillik tarixi ənənələri, istərsə də sovet dövründə formallaşmış və bərqərar olmuş yeni sosial dəyərlər eks olunurdu.

Böyük Vətən müharibəsi illərində sovet tarix elmində hərbi dövrün və partiya və hökumətin vətəndaş barışığına nail olunmasına yönəldilmiş siyaseti ilə əlaqədar olaraq yeni vəziyyət yaranmışdı. 1941-ci ilin iyunundan 1943-cü ilin ortalarına kimi sovet tarixçilərinin fəaliyyətində əsas yeri elmi-tədqiqat işləri ilə bərabər, həm də hərbi-vətənpərvərlik işi tutmuşdu. Hərbi-vətənpərvərlik fəaliyyəti möhkəm elmi baza üzərində qurulur, elmi-tədqiqat işi, onun problematikasısse vətənpərvərlik vəzifəleri ilə müəyyən olunurdu.(6,81) Sovet tarixçisi A.M.Pankratova qeyd edirdi ki, "ölkəmizin xalqlarının hərbi ənənələrinin və qəhrəman keçmişinin öyrənilməsi indiki şəraitdə fəvqəladə dərəcədə mühüm və vacibdir. Yeni nəsillərin bu döyüş ənənələri ruhunda təbiyə olunması düşmən üzərində qələbəni tezləşdirməyə qadir olan silahlardan biridir."(9,35)

Bütövlükdə, faşist işgalçılırı ilə mühəribə çoxmillətli sovet xalqının vətənpər-vərliyinin müxtəlif formalarda gücünü və yüksək olmasını aşkar etdi, sovet vətəndaş-larının böyük əksəriyyətinin yadelli zülmü qəbul etməməsinə söykənən hərbi-vətən-pərvərlik təbiyəsi sisteminin səmərəliyini, ümumi bəla və ümumi tale hisləri, azadlı-ğə və təhlükəsizliyə səylərini göstərdi. Xalqın mənəvi potensialı, əxlaqi kateqoriya-larından olan qəhrəmanlıq, vətənpərvərlik, cəsarət, mətinlik, qardaşlıq, şüurlu inti-zam, bütün gücünü, əgər lazımlısa, həyatını belə verməyə hazır olma keyfiyyətləri mühəribədə həllədici rola malik oldular.

Mühəribə ərefəsində SSRİ-də düşmənin silahlı qüvvələrin şəxsi heyətinin və mülki əhalisinin ruhən sarsıdılması sahəsində fəaliyyət siyasi iş adlanırdı. Bunu Qırmızı Ordunun siyasi orqanlarının tərkibinə daxil edilmiş xüsusi şöbələr və bölmələr həyata keçirirdi. Sovet xüsusi təbliğat orqanları aparılan psixoloji mühari-bədə heç də ilk andan müvəffəqiyyət qazana bilmədilər. Mühəribə ərefəsinin və hər-bi şəraitin ən mürəkkəb dövrlərində onlar çoxlu sayda səhvə yol verdilər. Bu isə mü-haribənin ilk iki ilində qoşunlara və faşist Almaniyasının əhalisinə siyasi təbliğatın zəifliyinin əsas səbəblərindən idilər.

- o zaman düşmən qüvvələrinə qarşı siyasi təbliğata etinasız münasibət mövcud idi. Qırmızı Ordunun komandirləri və hətta bir çox siyasi işçiləri hesab edirdi-lər ki, rəqibi fikrindən daşındırmağın tək inandırıcı arqumentlə yalnız silahlı qüvvə ola bilər;
- xüsusi təbliğatın orqanlarının komplektləşdirməsi natamam idi, praktik olaraq onların əhəmiyyətli iş təcrübəsi yox idi, mütəxəssislərin hazırlıq səviyyəsi kifa-yət deyildi;
- informasiya-təbliğat materiallarının məzmununda ciddi çatışmazlıqlar var idi. Onlar deklarativliyi, sxematikliyi, uydurulmuş olması, zəif əsaslandırılması, döyüş əməliyyatlarının gedişindən geri qalmaları, əsasən rəqibin hərbi qulluq-çularının sinfi şüuruna meylliliyi ilə seçilirdilər. Sovet həbçilərinə faşist ideologiyasının təsir

göstərməsinin mümkünüyü kimi mühüm bir amilə də eti-nasız yanaşılırdı. Əksər vərəqələr, radio və səsötürüçülər "Dur! Bura fəhlələrin və kəndlilərin ölkəsidir" və ya "Öz qardaşlarına-rus fəhlələri və kəndlilərinə atəş açma!" kimi çağırışlar ilə məhdudlaşdırıldılar.(4,383) Onlar "ən aşağı irq" xalqlarına nifrətin ruhunda tərbiyə olunmuş alman əsgərlərinə qətiyyən təsir etmirdilər. Bundan başqa, alman ordusunun zəif tərəflərinin həddindən artıq şisirdilməsi və güclü tərəflərinin kifayət qədər qiymətləndirilməməsitendensi-yası da mövcud idi;

- bəzi siyasi orqanlar, rəqibə qarşı təbliğatı təşkil edərək, onun itkilərininə həmiy-yətli dərəcədə şisirdirdi və bununla, bütövlükdə, sovet təbliğatına etibarı sarsıldırdılar. Belə vərəqələrin birində bildirirdi ki, SSRİ-ə qarşı müharibənin bir ayı ərzində Almaniya guya 1,5 milyon nəfər itirmişdir. Başqa birisində id-dia edilirdi ki, döyük əməliyyatlarının iki ayı ərzində vermaxt 2 milyon itirmişdir;
- müharibədən çıxış yollarının təbliğatı da rəngarənliyi ilə fərqlənmirdi. Əksər hallarda bu müqaviməti dayandırmaq, silahı yerə qoymaq tələbləri ilə məhdud-laşırıdı. Təslim olmağa çağırış və bunun davamı kimi buraxılış kağızı praktik olaraq hər sovet vərəqəsində olurdu. Ancaq bu məzmunda təkliflər o zaman münasib ola bilərdi ki, düşmən ordusunun əsgər və zabitləri ağır vəziyyətə düşürlər, böyük itkilər verirlər, mühasirəyə alınmışlar və onlar üçün əsirlilik öz həyatlarını qoruyub saxlamağın yeganə çıxış yoludur. Əgər rəqib sabit müda-fiadədirse, nəzərə çarpmayan itkilərlə keçirirse, təslim olma çağırışı heç bir gücə malik deyildir. Bəzən vəziyyət o yerə çatırkı ki, bir çox sovet təbliğatçıları hətta hücumu keçən alman hərbi hissələrini təslim olmağa inandırmağa çalışırlar;
- Almanyanın hərbi-siyasi rəhbərliyinin nüfuzdan salınması cəhdləri isə sadəcə cəfəngiyat idi, çünkü bu həmin nümayəndələri hansısa bir nağıl əcinnələri ki-mi təsvir olunmaları ilə müşayət olunurdu. Bəlkə də Hitler, Hering, Qebbels, Himmler və başqa ali "partaygenosse" "ağılısız" olsunlar. Lakin onların Alma-niyanın əhalisinin və hərbi qulluqçularının əksəriyyətinin tam dəstəyinə sahib olmaları, iki il ərzində demək olar ki, bütün Avropanı fəth etməyə və "nata-mam insanların" bolşevik rejiminin məhv edilməsinə başlanılmasına qadir olan görkəmli qabiliyyətlərinə inamın olması faktına etinasız yanaşma düzgün deyildi.

Göstərilən səbəblərə görə sovet təbliğatının 1943-cü ilin sonuna qədər rəqibə qarşı effektivliyi haqqında danışmaq mümkün deyil. O döyüslərin gedişində, praktik təcrübənin əldə edilməsi prosesində təkmilləşirdi. Xüsusi təbliğatçılar tədricən alman əsgərlərinin real əhval-ruhiyyələrini, onların psixologiyasının xüsusiyyətlərini, adətlərini və xasiyyətlərini nəzərə almağı, müxtəlif ictimai qrupların nümayəndələrinə yönəldilmiş arqumentləri konkretləşdirməyi öyrəndilər. Sovet vərəqələrinin ədəbi keyfiyyətləri, qəzetlər, şifahi yayım proqramları nəzərə çarpacaq dərəcədə yaxşılaşdı. Onlar daha maraqlı oldular, konkret arqumentlər ümumi deklarativ çəği-rışları sıxışdırıldı. Yeni janrlar yarandı: məktubların icmalleri, qısa hekayələr, statistik məlumatlar, "həzin" serlər, foto oçerkələr, parodiylər, ciddi və yumoristik dialoqlar və s. Böyük Vətən Müharibəsinin gedişində xüsusi təbliğat orqanları rəqibə təsir göstərilməsi üçün müxtəlif formalardan istifadə etdilər. Amma əsas diqqət hər şeydən əvvəl çap təbliğatına ayrıldı, çünkü, həmişə başqa texniki vasitələrin zəif inkişafı hiss olunurdu. Müharibə ərzində 20 xarici dildə ümumi tirajı 2 milyard 706 milyon nüsxə olan 20 min adda informasiya-təbliğat çap materialları yazılmış, dərc edilmiş və yayılmışdı. Çap təbliğatı ilə yanaşı şifahi yayım kifayət qədər geniş şəkildə həyata keçirilirdi.

Böyük Vətən müharibəsi bir daha müharibəni aparan subyekt kimi ordunun cəmiyyətdən artan asılılığını inandırıcı olaraq nümayiş etdirdi. Bir daha qəti olaraq aydın oldu ki, hakimiyyət ətrafında möhkəm birləşən, onun siyasetini təqdir edən və onun, hətta hərbi yolla da olsa, həyata keçirilməsi üçün mübarizəyə hazır vətəndaşları olan millət qələbəyə daha çox şanslıdır.(7)

ƏDƏBİYYAT

1. Азарова А.В. Патриотическое воспитание советских военнослужащих в межвоенный период (1922 - июнь 1941 г.): классификация источников// Вестник Военного университета. 2011. № 3 (27). С. 135 - 138.
2. Бодрова Е. В. Система военно-патриотического воспитания накануне и в начальный период Великой Отечественной войны. //<http://rikmosgu.ru/publications/3559/4489/>
3. Токарев И. А. Формирование и реализация партийно-государственной политики СССР в сфере идеологии, культуры и образования в годы Великой Отечественной войны 1941-1945 гг. Автореферат диссертации на соискание ученой степени доктора исторических наук. Саратов , 2007
4. Гуськов Ю. Как защищать Родину// http://www.rau.su/observer/N5_2005/5_07.htm
5. Горлова И. И. Советская пропаганда в годы Великой Отечественной войны: институциональные и организационные аспекты. Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук Москва, 2009,
6. Волковский Н. Л. История информационных войн. Часть 2. Полигон., Санкт-Петербург, 2003,
7. Грылев А. Советская военная историография в годы Великой Отечественной войны и послевоенный период // Военно-исторический журнал. 1968. № 3. с. 77 - 89.
8. Комков Г. Д. На идеологическом фронте Великой Отечественной. М., 1983.
9. Панкратова А.М. Задачи советских историков в дни Отечественной войны (два года работы Института истории АН СССР) // Вестник АН СССР. 1943. № 7/8. С. 33-40.

РОВШАН ГАТАМОВ
доцент кафедры Новой и новейшей истории стран
Европы и Америки БГУ,
доктор философии по истории

ВОЕННО-ПАТРИОТИЧЕСКАЯ ПРОПАГАНДА В СССР В ГОДЫ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ

Интерес к проблемам патриотизма в исторической науке всегда был велик. Теоретические основы военно-патриотического воспитания СССР были выработаны ещё в 20-е годы XX века.

Военно-патриотическое воспитание в предвоенный период создало в народе предпосылки для патриотического подъема. Война заставила по-новому сформулировать и обобщить содержание, направления, формы и средства военно-

патриотического воспитания. В началь-ный период войны наблюдался кризис предвоенных идеологических стереотипов.

Моральный потенциал общества еще более укреплялся военно-патриотическим воспитанием.

ROVSHAN HATAMOV

*Assistant professor at the department of newtime
and modern history of European and American Countries,
Baku State University, Doctor of Philosophy in History*

MILITARY-PATRIOTIC PROPAGANDA IN THE SOVIET UNION DURING GREAT PATRIOTIC WAR

Patriotism issues have always attracted great interest in History. The theoretical basis of military-patriotic education in the USSR was developed in the 20s of the XX century.

On the eve of the war military-patriotic education was supposed to create conditions for the rise of the patriotism among people. War caused to generate and to honestly identify the content, directions, forms and tools of military-patriotic education in a new method. At the beginning of the war former ideological stereotypes have been eliminated.

Spiritual potential of the society was strengthened by military-patriotic education.

Rəyçilər: t.e.d. M.B.Fətəliyev, t.e.d.P.Q.Darabadi

*Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi
kafedrasının 11 fevral 2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür
(pr.№5).*